

## MADDƏLƏRİN TERMODİNAMİKİ XASSƏLƏRİNİN TƏDQİQİNDƏ İON MAYELƏRİNİN TƏTBİQİ

**A.N. Baxşiyeva, S.B. İzzətli, Y.İ. Cəfərov**

Bakı Dövlət Universiteti  
aliya.baxwiyeva97@mail.ru

İon mayeləri unikal xassələrə malikdirlər. Onlar elektrokimyəvi çox davamlıdır, yüksək elektrik keçiriciliyinə malikdirlər, doymuş buxar təzyiqləri çox aşağıdır. Bu səbəbdən ion mayelərindən müxtəlif elektrokimyəvi proseslərdə (elektrokimyəvi elementlərdə, yanacaq elementlərdə, fotoelektrik cihazlarda, metalların elektrokimyəvi təmizlənməsində, müxtəlif üzvi və qeyri-üzvi birləşmələrin elektrooksidləşməsi və elektroreduksiyası və s.) elektrolit kimi geniş istifadə olunur.

Hazırkı işdə ion mayesi olan morfolonium formatdan elektrolit kimi istifadə etməklə  $Tl\text{-}Bi\text{-}Te$  sistemində aralıq fazaların termodinamik xassələri öyrənilmişdir.

Məlumudur ki, bu üçlü sistemdə  $TlBiTe_2$  və  $Tl_9BiTe_6$  aralıq birləşmələri əmələ gəlirlər.  $Tl_9BiTe_6$  birləşməsi  $Tl_{5-x}Te_3$  fazası ilə fasılısız bərk məhlullar əmələ gətirir. Həmçinin  $TlBiTe_2\text{-}BiTe$  kəsiyi üzrə  $TlBiTe_2$  əsasında uzunluğu  $\sim 11\%$ , eni  $\sim 2$  at.% olan bərk məhlullar əmələ gəlir.

Sağ elektrod kimi homogenləşdirilmiş ərintilərdən istifadə etməklə 300-450K temperaturlarda

(-)  $Tl(b)|ion\ mayesi, Tl^+|$  (ərintidə  $Tl(b)(+)$ )

qatılıq dövrələrinin e.h.q. qiymətləri ölçülmüşdür. EHQ-nin temperatur asılılıqları məlum metodika üzrə işlənilərək müxtəlif üçlü fazaların standart əmələgəlmə termodinamik funksiyalarının qiymətləri müəyyənləşdirilmişdir.

Faza	$-\Delta_fG^\circ(298K)$	$-\Delta_fH^\circ(298K)$	$\Delta_fS^\circ(298K),$ $C/K^{-1} \cdot q - atom^{-1}$
	kC/q-atom		
$TlBiTe_2$	$23,55 \pm 0,32$	$22,44 \pm 0,53$	$3,72 \pm 1,88$
$Tl_{0,95}Bi_{1,05}Te_2$	$23,64 \pm 0,33$	$22,59 \pm 0,55$	$3,57 \pm 1,86$
$Tl_{0,91}Bi_{1,09}Te_2$	$23,71 \pm 0,34$	$22,71 \pm 0,56$	$3,45 \pm 1,85$
$Tl_{0,86}Bi_{1,14}Te_2$	$23,79 \pm 0,33$	$22,84 \pm 0,58$	$3,30 \pm 1,87$

$Tl_{0,95}Bi_{1,05}Te_2$ ,  $Tl_{0,91}Bi_{1,09}Te_2$  və  $Tl_{0,86}Bi_{1,14}Te_2$  fazalarının integrallı termodinamik funksiyaları Gibbs-Dügem tənliklərini  $Tl\text{-}Tl_{0,205}Bi_{0,256}Te_{0,487}$  ( $8TlBiTe_2 + Bi_2Te_3$  heterogen qarışığı),  $Tl\text{-}Tl_{0,21}Bi_{0,316}Te_{0,579}$  ( $4TlBiTe_2 + Bi_2Te_3$  heterogen qarışığı),  $Tl\text{-}Tl_{0,154}Bi_{0,308}Te_{0,538}$  ( $2TlBiTe_2 + Bi_2Te_3$  heterogen qarışığı) kəsikləri üzrə uyğun olaraq  $x_{Tl}=0,205\text{-}0,236; 0,21\text{-}0,228; 0,154\text{-}0,215$  tərkib intervalında qrafik integrallamaqla hesablanmışdır. Qeyd edək ki, alınmış qiymətlər (qeyri-stexiometrik tərkiblər üçün ilk dəfə alınmışdır) ədəbiyyat məlumatları ilə yaxşı uyğunluq təşkil edirlər. Bu, onu göstərir ki, e.h.q. üsulu ilə maddələrin termodinamik xassələrini müəyyən etdikdə ion mayelərindən elektrolit kimi istifadə etmək olar.